



Xüsusi buraxılış

www.amu.edu.az

TƏBİB

Təsisçi: Azərbaycan Tibb Universiteti

Qəzet 1933-cü ildən çıxır

№-19 (1736) 10 noyabr 2021-ci il

Zəfər Günü –

şanlı tariximiz, qürur mənbəyimiz



Biz tarixi missiyamızı yerinə yetirdik!

Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşada hərbiçilər qarşısında çıxış edib



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbiçilər qarşısında çıxış edib. Dövlət başçısı hərbiçiləri salamladı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı

- Əziz hərbiçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün biz Zəfər Günü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbiçimiz bəxş etmişdir.

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan

olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtli-vaxtında aparılmalı idi və aparılmışdır.

Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbiçilər tərəfindən bu texnika layiqincə istifadə olundu.

Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır.

Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırma bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnəmələri qəbul etdirdik. Bütün bu işlər bugünkü realıq üçün hüquqi bazadır.

Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. Gənclər öz

canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bilmədilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi.

Bir daha demək istəyirəm, açıq-aydın görünürdü ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. "Qarabağ Ermənistanıdır" deməklə Ermənistan təkcə danışqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi. Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andıçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi - qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə

bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur realıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyayı yerinə yetirdik.

Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan son-



dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma "parlamentinin" köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi tələbbürlə, yekəxanılıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərslərini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşməne öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlub edilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.

Artıq bu torpaqlarda, bu səmada

ra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!



Zəfər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. ATU-nun İnsan Anatomiyası və tibbi terminologiya kafedrasında keçirilən toplantıda təşkilatçılarla yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri, ATU-nun İnsan Anatomiyası və tibbi terminologiya kafedrasının professoru Vaqif Şadlinski hər birimiz üçün qürur mənbəyi olan bu bayram - Zəfər Günü - nə aparan yol barədə fikirlərini açıqlayıb. Məhz qəhrəman şəhid oğullarımız, məğrur qazilərimizin hesabına bu gün başımızı dik tuta bildiyimizi qeyd edib.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün

ATU-da Zəfər Günüə həsr olunmuş tədbir keçirilib

Professor V.Şadlinski bildirib ki, ümummilli liderin varisi, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin və qəhrəman Azərbaycan ordusunun, xalqın həmrəyliyi -nin nəticəsində şanlı qələbəyə nail ola bilmişik.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında 44 günlük savaş nəticəsində ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusunun tarixi nailiyyətə imza atdığını bildirib: "Vətən müharibəsi prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, müzəffər ordumuzun qəhrəmanlı-

ğı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, mərd qazilərimizin canı hesabına qazanıldı. Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizdən ikisinin valideyni universitetimizin əməkdaşdır".

Professor G. Gəraybəyli Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə yaralı əsgərlərə xidmət göstərən tibb işçiləri barədə də məlumat verib. Qeyd edib ki, şəhidlərimizin arasında 42 nəfər tibb işçisi var, onlardan 18-i ATU-nun Hərbi tibb fakültəsinin məzunlarıdır.

Nəsimi rayon İH başçısı Asif Əsgərov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışaraq qeyd edib ki, bu gün müstəqil Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Şəhid məzunlarımız



Tibb xidməti polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayev 21.02.1975-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olub. 1992-1998-ci illərdə ATU-da təhsil alıb. İlk xidməti 2000-ci ildə hospitalda olub. 2005-2015-ci illərdə Mərkəzi Hərbi Poliklinikada müxtəlif vəzifələri, o cümlədən şöbə rəisi vəzifəsini yerinə yetirib. 2010-cu ildə "Qüsursuz xidmətə görə 3-ü dərəcəli", 2015-ci ildə 2-ci dərəcəli medalları ilə təltif edilib. 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışıb. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə, 2020-ci ildə isə N saylı hərbi hissənin tibb bölüyünün komandiri vəzifəsinə təyin olunub.

10 noyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqqı kəndində pusquya düşürülərək şəhid olub. "Vətən uğrunda", Şuşa, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

R.Abdullayev Azərbaycanın hərbi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.



Tibb xidməti kapitanı Məmmədov Anar Kərəm oğlu 06.06.1984-cü ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə ATU-da Hərbi həkim ixtisası üzrə təhsil alıb. 06.11.2018-ci ildən N saylı hərbi hissənin Tibb xidməti rəisi-Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib. 03.11.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində şəhid olub. "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

runda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Tibb xidməti baş leytenantı Ənvərli Aqşin Faiq oğlu 10.10.1994-cü ildə Qəbələ şəhərində anadan olub. 2012-2018-ci illərdə ATU-da Hərbi həkim ixtisası üzrə təhsil alıb. 13.08.2018-ci ildən N saylı hərbi hissənin Qərargah və təchizat bölüyünün Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib. 06.11.2020-ci il tarixdə Xocavənd rayonu ərazisində şəhid olub. "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.



Tibb xidməti baş leytenantı Fəraməzov Nurlan Əhliman oğlu 01.05.1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. 2009-2015-ci illərdə ATU-da Hərbi həkim ixtisası üzrə təhsil alıb 03.10.2020-ci ildən N saylı hərbi hissənin motoatıcı taborunun Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib. 09.10.2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.



Tibb xidməti baş leytenantı Qasımov Şöhrət Şakir oğlu 16.08.1992-ci ildə Gədəbəy rayonunda anadan olub. 2009-2015-ci ildə ATU-da Hərbi həkim ixtisası üzrə təhsil alıb 10.08.2019-cu ildən N saylı hərbi hissənin Tibb xidməti rəisi vəzifəsində xidmət edib. 29.09.2020-ci il tarixdə Suqovuşan istiqamətində şəhid olub. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.



Tibb xidməti baş leytenantı Şəmilov Azər Elyas oğlu 13.08.1971-ci il Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib. 1994-2000-ci illərdə ATU-da həkim ixtisası üzrə təhsil alıb. 14.10.2020-ci ildə Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçiləri döyüş meydanından çıxarkən şəhid olub. "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.



Tibb xidməti leytenantı Xəlilbəyli Turqut Nadir oğlu 04.07.1993-cü ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. 2012-2018-ci illərdə ATU-da Hərbi həkim ixtisası üzrə təhsil alıb 18.09.2019-cu ildən N saylı hərbi hissənin Tibb xidməti rəisi-Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib. 08.10.2020-cu ildə Füzuli rayonu ərazisində şəhid olub. "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.



Tibb xidməti leytenantı Ağayev Mirlətif Mirislam oğlu 20.11.1990-cı ildə Cəlilabad rayonunun Prişib kəndində anadan olub. 2008-2013-cü illərdə ATU-da stomatologiya ixtisası üzrə ali təhsil alıb. Mirlətif Ağayev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 26.10.2020-ci ildə Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbiçiləri döyüş meydanından çıxarkən şəhid olub. "Vətən uğrunda", Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.



Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu 12.08.1995-ci ildə Qax rayonunda anadan olub. 2012-2018-ci illərdə ATU-da Hərbi həkim ixtisası üzrə təhsil alıb 13.08.2018-ci ildən N saylı hərbi hissənin Qərargah və təchizat bölüyünün Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib. 22.10.2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.



Tibb xidməti leytenantı Salımanov Təriyel Allahverdi oğlu 07.02.1988-ci ildə Ağcabədi rayonunda anadan olub. 2005-2010-cu illərdə ATU-da Stomatologiya ixtisası üzrə təhsil alıb. 08.10.2020-ci ildə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə yaralanan hərbiçilərə yardım edən zaman şəhid olub. "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.



Baş gizir Abdullayev Eldar Firdun oğlu 23.07.1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999-2001-ci illərdə ATU-da Feldşer ixtisası üzrə təhsil alıb. 2017-ci ildən N saylı hərbi hissənin Tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edib. 18.10.2020-ci ildə Füzuli rayonu istiqamətində şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.



Gizir Qəfərov Saməddin Rasim oğlu 23.01.1993-cü ildə İsmayilli rayonunun Qubaxəlilli kəndində anadan olub. 2011-2013-cü illərdə ATU-nun Hərbi tibb fakültəsində Feldşer ixtisası üzrə təhsil alıb 2019-cu ildən N saylı hərbi hissənin Tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edib. 28.09.2020-ci ildə Tərtər-Ağdərə istiqamətində şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.



Gizir Səlimov Cəmil Oqtay oğlu 15.01.1991-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. 2008-2010-cu illərdə ATU-da Feldşer ixtisası üzrə təhsil alıb. 2019-cu ildən N saylı hərbi hissənin Tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edib. 29.09.2020-ci ildə Goranboy rayonu istiqamətində şəhid olub. "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.



Gizir Səlimzadə Kənan Məmiş oğlu 25.11.1997-ci ildə İsmayilli rayonunun Qubaxəlilli kəndində anadan olub. 2014-2016-cı illərdə ATU-da Feldşer ixtisası üzrə təhsil alıb. 2019-cu ildən N saylı hərbi hissənin Tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edib. 27.09.2020-ci ildə Füzuli rayonu istiqamətində şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.



Gizir Şıxaliyev Fəriz Şahverdi oğlu 10.12.1987-ci ildə Rusiya Federasiyası, Xabarovsk vilayətində anadan olub. 2009-2011-ci illərdə ATU-da Feldşer ixtisası üzrə təhsil alıb. 2017-ci ildən N saylı hərbi hissənin Tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edib. 26.10.2020-ci ildə Xocavənd rayonu ərazisində şəhid olub. "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.



Gizir Zeynallı İlqar Ayaz oğlu 09.07.1995-ci ildə Tovuz rayonunun Cəlilli kəndində anadan olub. 2012-2014-cü illərdə ATU-da Feldşer ixtisası üzrə təhsil alıb. 2018-ci ildən N saylı hərbi hissənin Tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edib. 14.07.2020-ci ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.



Gizir Feyziyev Sadiq Tahir oğlu 01.09.1993-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub. 2011-2013-cü illərdə ATU-da Feldşer ixtisası üzrə təhsil alıb. 2014-cü ildən N saylı hərbi hissənin Tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edib. 29.09.2020-ci ildə Tərtər-Ağdam istiqamətində şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilib.



Əsgər Hacı Feyruz Bəhriz oğlu 04.03.1994-cü ildə Bakı şəhərində anadan olub. ATU-da Stomatologiya ixtisası üzrə təhsil alıb. Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. 14.10.2020-ci ildə şəhid olub. "Vətən uğrunda", Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Zəfər Günü – şanlı tariximiz, qürur mənbəyimiz

Gəray Gəraybəyli
ATU-nun rektoru, professor



2020-ci ilin 8 və 10 noyabr günləri. Həmin günlər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, ictimaiyyət və qürur mənbəyimizə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya öz gücünü və mübarizliyini göstərdi. "Qarabağ Azərbaycandır və nida işarəsi" - söyləyən Prezidentimiz, hər zaman olduğu kimi, bu dəfə də sözünə əməl etdi.

Tarixdən bəllidir ki, həlledici qələbələrdə xalq və onun ordusu ilə yanaşı, sərkərdənin də çox böyük rolu var. Azərbaycan xalqı Vətən müharibəsində buna bir

daha əmin oldu, bütün dünya da bu faktı gördü. Prezident İlham Əliyev yalnız hərbi meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də uğurlu fəaliyyət nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi müdrik siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münafiqşədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

Hərbi əməliyyatların ilk günündən Azərbaycan Ordusu öz missiyasını inamla, uğurla yerinə yetirməyə başladı. Ermənistanın işğal dövründə yaratdığı mürəkkəb müdafiə mövqeləri hərbiçilə-

rimizin peşəkarlığı və yenilməzliyi nəticəsində qısa müddətdə darmadağın edildi, işğal altındakı rayon və şəhərlərimiz, kənd və qəsəbələrimiz bir-birinin ardınca azad olundu.

44 gündə Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplanma deyil, ağılla və sarsılmaz inamla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirmişdi ki, Şuşanın azad edilməsi dünya hərbi tarixində xüsusi yer tutacaq: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbiçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərbi tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbiçilərimiz dağlardan, meşələrdən, ciğırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə həyata keçiriblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat Azərbaycanın haqlı mübarizədə qalibiyyətinin təntənəsi, Ermənistanın isə 30 illik işğalçı-

lıq siyasətində məğlub olmasının etirafı – kapitulyasiya aktı idi.

Bir məsələni xüsusi qeyd etmək lazımdır. Vətən müharibəsində döyüşlər iki cəbhədə gedirdi. Birisi ön cəbhədə - düşmənlə üz-üzə, ikincisi isə, yaralıların həyatını xilas etmək uğrunda həkimlərin apardığı döyüş. Bu döyüş də çox ağır keçirdi. Həkimlərimiz bu müharibənin cəsarətli döyüşçüləri oldular. Onlar əllərinə silah almadan savaşırdılar.

Hər birimiz həkimliyin nə qədər ağır və şərəfli bir peşə olduğunu bilirik. Hərbi həkimlik isə qat-qat artıq şərəflidir. Çünki müharibədə yaralıların köməyinə ilk olaraq onlar çatırdılar.

Ümumilikdə müharibə zamanı 159 tibb işçisi yaralanıb, 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərək qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi idi. Vətən müharibəsində hərbi tibb personalı öz vəzifə borcunu layiqincə yerinə yetirdi. Döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyəti Azərbaycan Tibb Universitetinin yetirmələri idi.

Müharibə günlərində universitetimiz ön cəbhə ilə yanaşı, arxa cəbhədə də aktiv fəaliyyət göstərirdi. Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarımız gücləndirilmiş iş rejiminə keçiril-

mişdi. Yüksək ixtisaslı həkimlərimiz və orta tibb personalımız gecə-gündüz yaralıların qulluğunda idi. Bu fəaliyyətin nəticəsində yüzlərlə əsgər və zabitiimizin həyatı xilas edildi. Bununla yanaşı, əməkdaşlarımız həm də könüllü olaraq cəbhə bölgəsinə gedir, yaralıları yerindəcə zəruri tibbi yardım göstərirdilər.

Bir sözlə, həkimlərimiz, məzunlarımız, eləcə də digər əməkdaşlarımız Azərbaycanın müstəqillik həyatında ən möhtəşəm, ən əlamətdar hadisə olan Vətən müharibəsində də özlərini bir nümunə olaraq təqdim etməyi bacardılar.

Ötən ilin bu günlərində Azərbaycanın 3 minə yaxın igid oğlu torpaqlarımızın azadlığı, 30 illik ədalətsizliyin aradan qaldırılması uğrunda döyüşlərdə canını qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə hərbiçimiz yaralandı. Şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!

Biz bu gün – möhtəşəm Zəfərin ildönümündə bir daha deyirik: Qarabağ Azərbaycandır! Və özünü yalnız sözde deyil!

Qarabağ əbədi Azərbaycan olacaq! Tariximizin ən şanlı səhifələrindən biri - 44 günlük Vətən müharibəsi Azərbaycan durduca qürurla xatırlanacaq, 8 Noyabr - Zəfər Günü böyük coşğuyla qeyd ediləcək.

Sağaldan döyüşçülər

ATU-nun Tədris Cərrahiyyə Klinikası müharibə günlərində

Həç kəsə sirr deyil ki, sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatının möhtəşəm qələbəmizlə nəticələnməsini şərtləndirən əsas amillər milli birliyimiz, hərbiçilərimizin qəhrəmanlığı, eləcə də tibb işçilərinin fədakarlığı idi. O ağır günlərdə gecəsini gündüzə qatan, ailələrindən uzaqda qalan həkimlərimizin, tibbi personalın əvəzsiz xidmətlərini sözlə ifadə etmək çox çətindir. Müharibənin ilk günlərindən ölkəmizin tibb müəssisələri sözün əsl mənasında insanların ümid yerinə çevrilmişdi.

Belə tibb müəssisələrindən biri də ATU-nun Tədris Cərrahiyyə Klinikası idi. Klinikanın baş həkimi, professor Ramiz Poluxov o günləri belə xatırlayır: "Müharibə başlayan kimi, təcili klinikaya gəldim. Universitetimizin rektoru, professor Gəray Gəraybəyli tapşırıq vermişdi ki, tibbi personalı bir yere toplayıb imkanlarımızı nəzərdən keçirək. Onu da deyim ki, həmin vaxta qədər klinikamız 6 ay gecə-gündüz



koronaviruslu xəstələrlə işləmişdi. Koronaviruslu xəstələrdən sonra öz profilimiz üzrə işləmək üçün klinikada kosmetik təmir işləri görülmüş, avadanlıqlar saz vəziyyətə gətirilmişdi. Qısa müddətdə bütün standartlarımızı hospital şəraitinə uyğunlaşdırdıq. Günorta radələrində rektor özü də gəlib tibbi personala görüşdü, qarşıda duran vəzifələri diqqətə çatdırdı. Sonra şöbələri bir-bir gəzərək ümumi hazırlığımızın vəziyyətini yoxladıq. Şəraitin müharibə dövrünün tələblərinə uyğunlaşdırıldığına əmin olaraq, Müdafiə Nazirliyinə məlumat verdik ki, klinikaya yaralı əsgərlərimizi qəbul etməyə hazırıq".

R.Poluxov deyir ki, müharibə günlərində əməkdaşlar klinikada çalışmaqda yanaşı, mütəmadi ola-

raq ön cəbhəyə də yollanırdılar: "Professorlarımız, ixtisaslı cərrahlarımız, o cümlədən neyrocərrahlar, travmatoloqlar, göz mütəxəssisləri, abdominal cərrahlar, kardiocərrahlar artıq bölgələrdə işləyirdi. Onlarla müntəzəm əlaqə saxladığımızdan, döyüşçülərimizin daha çox hansı nahiyyələrdən yara alması haqda məlumatlı idik. Sentyabrın 29-dan başlayaraq Müdafiə Nazirliyinin razılığı ilə Mərkəzi Hospitalda yerləşdirilmiş ən ağır yaralıların bir qismini Tədris Cərrahiyyə Klinikasına köçürdük. Daha çox üz nahiyyəsinin, hər iki gözün yaralanmalarına, çənənin ciddi defektinə, damar, beyin zədələnmələrinə rast gəlirdik. Bizə konsultasiya üçün müraciət edən xəstələrin hamısını klinikada yerləşdirirdik. Çünki bu cür xəstələr üzərində uzun müddətli rekonstruktiv müalicələr aparmağa ehtiyac vardı. Professorlar Çingiz Rəhimov, Nuru Bayramov, Elçin Ağayev, dosentlər Cəfər Nəsirli, Fariz Camalov, assistent Qurban İsmayılov, plastik cərrah Adil Cümşüdoğv və adlarını çəkmədiyim nə qədər əməkdaşımız müharibə günlərində böyük fədakarlıq göstərdilər".

Baş həkimin sözlərinə görə, klinikanın ən böyük üstünlüyü odur ki, burada bütün sahələr üzrə



mütəxəssislər çalışır: "Ona görə də müştərək travmalı yaralıların müalicəsini yüksək səviyyədə apara bildik. Bölgələrdən ətrafın amputasiyasına göstəriş olan xəstələri bizə yönəldilər və bir neçə qazimizin etirafını saxlamağı bacardırıq. Qarın ön divarının böyük yaralanmaları zamanı dəri plastikasına qədər bütün əməliyyatları uğurla icra etdik".

O təkcə həkimlərin yox, orta və kiçik tibbi personalın da var gücü ilə çalışdığını, onların əsgər və zabitiələrimizin qulluğunda öz doğmaları kimi dayandıklarını, prosesə ümumilikdə 300-ə yaxın klinikada əməkdaşının qoşulduğunu vurğulayır: "Müharibə dövründə klinikamız tam gücü ilə işlədi. Hərbi yaralılarla yanaşı, mülki yaralıları da yüksək səviyyəli tibbi yardım göstərdik. Gənçə, Naftalan, Füzuli, Tərtər, Ağdam, Ağcabədi kimi qaynar bölgələrə ezam olunan əməkdaşlarımızın göstərdiyi ilkin adekvat yardımları klinikada şəraitində aparılan əməliyyatların uğurla nəticələnməsində

mühüm rol oynadı. Bundan əlavə, reanimatoqlardan ibarət briqadamız Mərkəzi Hospitala ezam olunmuşdu".

Xatırladaq ki, müharibə günlərində və ondan sonra klinikada 600-ə yaxın qazi müalicə alıb, onlardan 4 nəfəri şəhid olub. Tibbi heyət yaralıları yalnız klinikada daxilində xidmət göstərməklə kifayətlənməyib. 15 nəfər cəbhə bölgəsində könüllü fəaliyyət göstərərək, 7 nəfər isə qaynar nöqtələrə ezam olunub. Həkimlərin bir qrupu Müdafiə Nazirliyinin Fəxri fərmanlarına layiq görülüb.

Klinikanın kollektivi Şuşanın işğaldan azad olunmasının sevincini də qazilərimizlə birgə yaşayıb. Bu gün də onların sağlamlıqlarının bərpası diqqət mərkəzindədir. Klinikanın əməkdaşları Vətən müharibəsində göstərdikləri fəaliyyəti böyük zəfərimizin qazanılmasına kiçik bir töhfə kimi qiymətləndirir, bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər.

A.KAMRANOĞLU



Universitetimizin Vətən müharibəsində canından keçmiş 18 şəhidinin xatirəsinə həsr edilmiş mərasim keçirilib. Tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, ATU və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Toplantının əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Vətən müharibəsinin başladığı gün ölkədəki ab-havanı xatırladı. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. O, Silahlı Qüvvələrimizin hər bir kənd, qəsəbə, şəhər, yüksəklik - torpağımızın hər qarışının düşməndən təmizlənməsi uğrunda rəşadətlə vuruşduğunu qürurla xatırladı, tarixi bir qələbəyə imza atdığımızı deyib: "Ali

Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və Müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı".

Xalqımızın uzun illər boyu tarixi ədalətin təntənəsini gözlədiyini söyləyən rektor bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya göstərdi: "Bu inamlı tarixi qələbə xalqımızın əzəli arzusunu – dədə-baba yurdlarımızın azad edilməsini təxminən 30 ildən sonra reallaşdırdı. Bu hadisə 10 milyondan çox Azərbay-

Həkim adını ucaldanlar

Professor Gəray Gəraybəyli: Güllə-mərmə yağışı altında öz vəzifəsini şərəflə yerinə yetirərək həlak olmuş şəhidlərimiz daim qəlbimizdə yaşayacaq

can vətəndaşının Vətən həsrətinə son qoydu".

Öz çıxışında Ali Baş Komandan İlham Əliyevin "Bu qələbənin baş qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir" - fikrini sitat gətirən professor G.Gəraybəyli II Qarabağ müharibəsinin tarixdə əbədi qalacağını diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bugünkü qələbəmiz üçün zəmin yaratdığını vurğulayan rektor, ümummilli liderimizin Azərbaycan Tibb Universitetində Hərbi tibb fakültəsinin yaradılması haqqında 25 may 2000-ci il tarixli sərəncamını bu uzaqgörənliyin bariz nümunəsi kimi dəyərləndirib: "Hərbi tibb fakültəsinin vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim və feldşerlər hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşdirilməsini həyata keçirməkdir. Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misil-

siz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərək qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 18-i həkimdir. Böyük təəssüf və eyni zamanda qürur hissi ilə qeyd etmək istəyirəm ki, həmin hərbi həkimlər universitetimizin yetirmələridir. Onlar ölümdən qorxmadan əsgərlərimizin, hərbcilərimizin yanında olaraq, həkimlik adını daha da ucaldaraq qaldırmışlar".

Professor G.Gəraybəyli güllə-mərmə yağışı altında öz vəzifəsini yerinə yetirməkdən çəkinməyən qəhrəman həkimlərimizin adlarını qürurla çəkərək sonsuz ehtiramını ifadə edib. "Yükünüz yükümüzdür, acınız acımızdır, dərdiniz dərdimizdir. Oğullarınızın qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq" – deyərək şəhid ailələrinə Allahdan səbir diləyib.

Sonra ATU-nun Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov və digər çıxışçılar da

Azərbaycanın tarixi qələbəsindən danışdı, 44 günlük Vətən müharibəsi zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalmış həkimlərimizin əziz xatirəsinin daim ehtiramla anılacağını, nümunə olaraq gələcək nəsillərə çatdırılacağını vurğulayıb.

Tədbirdə müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış kadrlardan istifadə olunmaqla, möhtəşəm qələbəyə aparan şərəfli yolun öz əksini tapdığı videoçarx nümayiş etdirilib.

Toplantının bədii hissəsində Səbail rayon Badamdar qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Rəna Hüseynova, rejissor Suqra Lütfuliyeva, ATU-nun tələbəsi Aytac Yüzbəyova və Hərbi tibb fakültəsinin kursantu Nicat Nəsilbi qələbə ovqatlı şeirlər səsləndiriblər. Tədbir iştirakçıları üçrəngli bayrağı mizə ithaf olunmuş şeiri ayaq üstə dinləyiblər. Sonda tanınmış müğənilərin ifasında vətənpərvər mahnılar səsləndirilib.

Arif MƏMMƏDLİ

“44 Günü Qəhrəmanları” Tibb Universitetində

Tələbələr qəhrəman qazilərimizlə görüşüblər

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Böyük Qayıdış" Gənclər İctimai Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 4-də "44 Günü Qəhrəmanları" layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Tibb Universitetində (ATU) təşkil olunmuş görüşdə Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən ATU-nun Tədris və Mualim işləri üzrə prorektoru, professor Sabir Əliyev söyləyib ki, xalqımız böyük qürur və sevinc hissi ilə şanlı qələbəmizin ildönümünü qeyd edir: "Ötən ilin 27 sentyabrında başlayan və 10 noyabrda düşmənin təslim olması ilə başa çatan müharibəni çox haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Hətta "Şanlı Vətən Müharibəsi" desək, daha doğru olar. Ümumiyyətlə, qəhrəman hərbcilərimizin 44 günlük yürüşünü bütün gözəl epitetlərlə bəzəsək, yenə də o fədakarlığın tam mənzərəsini ifadə edə bilməyəcəyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu təkə tarix yazmadı, həm də yeni coğrafiya yaratdı. Çünki bizim 90-cı illərdə düşmənin hərbi təcavüzü nəticəsində itirdiyimiz doğma torpaqlarımız ilk dəfə idi ki, müstəqil dövlətimizin igid övladları tərəfindən qısa bir müddətdə geri alındı".

Professor S.Əliyev Vətən müharibəsi dövründə istər ön, istərsə də arxa cəbhədə öz sözünü deyən Azərbaycan gəncliyinin hər şeyə qadir olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, insanlarda milli ruhun yüksəldilməsi və maariflən-



dirmə işlərinin aparılmasında, eləcə də informasiya müharibəsi və sosial şəbəkələr vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında gənclər təşkilatları böyük rol oynayır.

Daha sonra Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və "Böyük Qayıdış" Gənclər Təşkilatının idarə heyətinin üzvü, bir çox hərbi əməliyyatların və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyət Mehdiyev Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli və yenilməz ordumuzun 30 illik Vətən həsrətinə son qoymasından və bizi tarixi yurd yerlərimizə qovuşdurmasından fəxrlə danışdı. Çıxışçılar Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız bu günlərdə belə silsilə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqət çəkərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizlərə

tariximizin şanlı səhifəsi olan böyük Zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanınması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulayıblar.

Sonra toplantı iştirakçıları "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanovun təqdimatında <https://shehidimiz.az> saytı və "Azərbaycan Gəncliyi Vətən Müharibəsində" adlı jurnalın PDF versiyası ilə tanış olublar.

Tələbələr və gənclər arasında qəhrəman hərbcilərimizin, qazilərimizin tanınması məqsədilə həyata keçirilən görüşdə açılış nitqlərinin ardınca dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindəki zəfəri və xalqımızın sevincini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə qonaq olan Vətən müharibəsi qaziləri Hüseyn Mirzəyev, Elvin Mamedov və Elnur Əkbərov



müharibənin insanlara gətirdiyi fəlakətlərdən bəhs edərək, acılı-şirinli xatirələrini bölüşüblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azad etmə əməliyyatının dünya hərbi tarixinə düşməsi ilə fəxr etdiklərini bildirdilər. Qazilər çıxışlarında bu günümüzün gənc nəslinin vətənpərvər yetişməsinə də mənsub olduqları xalqın, tərbiyə aldıqları valideyn və müəllimlərin rolunu xüsusi qeyd edərək, bu kontekstdə Azərbaycan Tibb Universitetinin kollektivinə öz minnətdarlıqlarını çatdırıblar.

Çıxışlardan sonra qazilər tələbələrin suallarını cavablandırıblar. Diskussiya şəklində davam edən görüşdə cəsur qəhrəmanlarımız bir daha bildirdilər ki, əldə olunan böyük uğurların ən başlıca səbəbi xalqın və xüsusilə də gənclərin dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında

sıx birləşməsidir.

Tələbələr adından çıxış edən ATU-nun İctimai Səhiyyə fakültəsinin II kurs tələbəsi Ləman Əhmədova igid döyüşçülərimizə təşəkkür edib. O, Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən nümayiş etdirilən vətənpərvərlik və birlik nümunəsini, qazilərimizin qəhrəmanlıqlarını digər tələbələrə də çatdıracaqlarına söz verib.

Sonda universitetimizlə görüşə gəlmiş qazilərə rəhbərlik adından xüsusi hədiyyələr təqdim olunub və tədbir iştirakçıları qazilərlə birgə xatirə şəkli çəkdirlər.

Qeyd edək ki, bu layihə çərçivəsində paytaxt və regionlarda geniş tələbə auditoriyasına malik olan ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində böyük hünər və şücaət göstərmiş qazilərimizin görüşləri mütəmadi olaraq davam etməkdədir.

M.ƏLƏKBƏRLİ

Azərbaycan Tibb Universitetində “Zəfər Tibb Simpoziumu” keçirilib. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumu ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq qonaqları və iştirakçıları salamlayıb.



Rektor bu tədbirin mənəvi dəyərinin xalqımız və tibb ictimaiyyəti üçün çox yüksək olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın idi ki, işğal olunmuşdu: “Çox hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı ordumuz 44 günlük müharibəni qələbə ilə başa vurdu, torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün taleyüklü olan bu müharibədə əldə edilən qələbənin kulminasiya nöqtəsi Şuşa zəfəri idi. Belə ki, Şuşa daim Azərbaycanın

“Zəfər Tibb Simpoziumu” keçirilib

ATU-nun rektoru: “Vətən müharibəsində əldə edilən qələbənin kulminasiya nöqtəsi Şuşa zəfəri idi”

mədəniyyət mərkəzi, Qarabağın döyünən ürəyi olub. Ona görə də işğaldan azad olunan Şuşa sonradan ölkəmizin mədəniyyət paytaxtı elan edildi”.

Rektor çıxışının davamında Şuşa zəfərinə həsr olunmuş belə bir simpoziumun təşkil edilməsinin hamımız üçün qürurverici hadisə olduğunu bildirib. Nevrologiya sahəsinə dair mövzularda çıxış etmək üçün Almaniyadan gəlmiş mütəxəssislərin yerli həkimlərlə öz təcrübələrini bölüşəcəklərini vurğulayan professor Gəray Gəraybəyli, tədbirin iştirakçıları üçün faydalı olacağına əminliyini qeyd edib.

Sonra səhiyyə nazirinin müavini Rahim Əliyev çıxış edib. Bildirib ki, 30 ildir səngiməyən erməni təcavüzü

zünə bir il əvvəl Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz layiqli cavab verib: “Xalqımız həmişə olduğu kimi, 44 günlük Vətən müharibəsində də cənab Prezidentin “dəmir yumruğu” ətrafında birləşdi, xaricdə yaşayan azərbaycanlılar da bu həmrəyliyə qoşuldular. Qələbəni təkcə döyüş meydanında deyil, sərhədsiz sosial mediada, siyasi arenada və diplomatik sahədə də qazandıq. Düşmən layiqincə cavabını aldı. 30 illik Vətən həsrətinə son qoyuldu”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov çıxışında Vətən müharibəsi dövründə komitənin xaricdəki təşkilatlarının fəaliyyətindən, soydaşlarımızla birlikdə müxtəlif tədbirlərin keçirilməsindən, xüsusilə təbliğat işlərinin aparılmasından, müharibə barədə

həqiqətlərin dünyaya çatdırılması sahəsində görülən işlərdən danışdı. O, “Zəfər Tibb Simpoziumu”nda diaspor nümayəndələrinin də iştirak etməsinə sevincirici hal kimi dəyərləndirib.

Daha sonra Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsaris çıxış edib. O, keçirilən tədbirin elmin son nailiyyətlərinin müzakirəsində və təcrübə mübadiləsində rolundan danışdı.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev, Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsinin müdiri Cavid Əhmədov öz çıxışlarında insult keçirən xəstələrə ilkin tibbi yardım göstərilməsindən, ölkəmizdə bu sahədə olan vəziyyət

dən və insult mərkəzinin açılmasının vacibliyindən bəhs ediblər.

Qeyd edək ki, simpoziumun ikinci günündə iştirakçılar Gəncə və Göygöl şəhərlərində olublar. Onlar Gəncədə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bombalanmış ərazilərə, dağıdılmış evlərə baş çəkiblər. Qonaqlara erməni vandalalarının müharibə zonasından yüz kilometrə uzaqda yerləşən bir şəhəri gecəyən raket atəşinə tutması, çoxlu sayda dinc sakinin həlak olması və yaralanması barədə məlumat verilib. Onların arasında günahsız körpə və uşaqların olduğu da diqqətə çatdırılıb.

Almaniyalı qonaqlar Göygöldə almanlar tərəfindən 1857-ci ildə inşa edilmiş “Müqəddəs İohann kilsəsi” ilə tanış olublar. Buranın 1941-ci ilədək dini mərkəz kimi, Stalinin göstərişi ilə almanlar sürgün edildəndən sonra isə hərbi hospital və idman məktəbi kimi fəaliyyət göstərirdi bildirilib, hazırda Tarix Diyarşünaslıq Muzeyinə çevrildiyi qeyd edilib. Dövlətimizin və xalqımızın multikulturalizm dəyərlərinə önəm verdiyi diqqətə çatdırılıb. Qonaqlar kilsənin qorunub saxlanılmasından məmnun olduqlarını, Almaniya və Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Qabil ABDULLAYEV



Şəhid məzunlarımızın xatirəsi yad edilib

Prorektor Zülfüqar Musabəyov: “Vətən müharibəsi müstəqilliyimizin şərəf salnaməsinə çevrildi”



44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş ATU məzunlarının xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbiri açan universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov bildirib ki, biz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilini başa vurmaqdayıq: “Hamımız qürur dolu bir il keçirmişik. Bir il əvvəl Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi müstəqilliyimizin şərəf salnaməsinə çevrildi. Bu savaqdakı qələbə bütün dünyaya göstərdi ki, Azərbaycan öz haqqı uğrunda mübarizə aparmağa qadir olan güclü bir dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əldə olunan şanlı qələbə bizi döyüş meydanında qalib dövlət kimi bütün dünyaya təqdim etdi”.

Prorektor qeyd edib ki, Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyəti Azərbaycan Tibb Universitetinin yetirmələri olub: “Tibb xidməti işçiləri arasında ilk şəhid olan isə, qəhrəmanlığı ilə dastan yazan tibb xidməti leytenantı, universitetimizin məzunu Turqut Xəlilbəyliydir. O, yaralı əsgərin düşmən hədəfində olduğunu gö-

rərək özünü onun üzərinə atıb. Əsgərin həyatını xilas etsə də, özü şəhid olub. İndi ATU-nun Hərbi tibb fakültəsinin kitabxanasına Turqutun adı verilib. Turqut Xəlilbəylinin şəxsi kitabları onun guşəsində yerləşdirilib. Kitabxanada, həmçinin şəhid məzunlarımıza həsr olunmuş guşələr yaradılıb. Qeyd edim ki, Hərbi tibb fakültəsinin nəzdində yerləşən bütün mühazirə zallarına şəhid məzunların adları verilib”.

Onun sözlərinə görə, müharibədə tibb xidmətinin qarşısında duran əsas vəzifə yaralanan hərbi qulluqçulara tibbi yardım göstərmək, onları müalicə etmək idi. Amma həkimlərin digər bir vəzifəsi də vardı ki, onlar bu tapşırığın da öhdəsindən layiqincə gəldilər: “Bu da müharibə ilə yanaşı, COVID-19 pandemiyası ilə də mübarizə aparmaq, onun şəxsi heyət arasında yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək idi. Məhz bu fəaliyyət nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması halı qeydə alınmadı”.

Z.Musabəyov bildirib ki, hər kəsin vətən fədaisinə çevrildiyi müharibə günlərində Azərbaycan Tibb Universiteti də aktiv fəaliyyət göstərmişdir. Məlum olduğu kimi, hələ 2020-ci ilin

aprelindən etibarən ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikaları koronavirus xəstələrinin müalicəsi üçün bağlanmışdı: “Bu klinikalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm rol oynayıb. Klinikalarımızda minlərlə xəstə müalicə alıb. Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikalarımız daha sonra Vətən müharibəsi dövründə də gücləndirilmiş iş rejiminə keçdi. Yüksək ixtisaslı həkimlərimiz və orta tibb personalımızın fəaliyyəti nəticəsində yüzlərlə əsgər və zabitemizin həyatı xilas edildi”.

Prorektor xatırladı ki, Prezident İlham Əliyevin sərəncamı ilə canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq müharibənin başladığı tarix - sentyabr ayının 27-si Anım Günü kimi qeyd olunur.

Hərbi tibb fakültəsinin rəisi, polkovnik Çingiz Əlləzov yada salıb ki, ermənilər torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğal altında saxlayırdılar. Və bu illər ərzində aparılan bütün danışıqlara baxmayaraq, heç bir güzəştə getmir, torpaqları sülh yolu ilə azad etməyə razılaşmırdılar: “Azərbaycan sülhpərvər olduğunu bütün dünyaya göstərməklə yanaşı, müharibəyə də hazırlaşdı. Çünki bizim əzəli torpaqlarımızdan heç bir halda əl çəkmək fikrimiz yox idi. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun peşəkarlığının artırılması, müasir silah-sursatlarla təchiz olunması sahəsində məqsədyönlü və ardıcıl işlər aparılırdı. Bu fəaliyyət hərbi təbabət sahəsini də əhatə edirdi. Son illər istər Bakıda, istərsə də rayonlarda, o cümlədən keçmiş cəbhə xəttinə yaxın ərazilərdə yerləşən xəstəxanalar, hospitalar ən müasir avadanlıqlarla təchiz edilmişdi. Müharibə zamanı bunun çox köməyi oldu”.

Ç.Əlləzov qeyd edib ki, müharibədə hərbiçilərin fəaliyyəti nə qədər önəmli və eyni zamanda

ağır idisə, onların tibbi təminatı heç də bundan az əmək tələb etmirdi.

“Təbib” idman klubunun sədri Qələndər Aslanov döyüşlər zamanı hərbiçilərimizdəki ruh yüksəkliyi, onların hazırlıqlı olmasında bədən tərbiyəsi və idmanın rolundan danışdı: “Biz 44 günlük Vətən müharibəsində həm döyüşərək, həm də yaralı əsgər və zabitemizə tibbi yardım göstərərək qəhrəmancasına şəhid olmuş məzun tələbələrimizin anım gününə toplaşmışıq. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və bütün çətinliklərə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədləşdirmək, ruhlarını şad etmək hər birimizin burcudur.

Məzunlarımızın döyüş ruhunun yüksək olmasında əsas faktor fiziki və psixoloji hazırlıqlı olmalarıdır. Ümumilikdə ordumuzun da qüdrətli olması zabitin, əsgərin fiziki hazırlığından asılıdır. Fiziki hazırlıq cəsurluğu, sağlamlığın təminatıdır. Diqqət etsək görürük ki, ordu sıralarına çağırılanadək gənclərimiz idmanın müxtəlif növləri ilə məşğul olublar. Hətta aralarında beynəlxalq və respublika səviyyəli yarışların iştirakçıları və qalibləri də var. Ümumilikdə 44 günlük Vətən müharibəsində müxtəlif idman növləri ilə məşğul olan minə yaxın peşəkar idmançımız iştirak edib, onlardan 320 nəfəri şəhid olub”.

44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin həkimisi olmuş qazimiz, baş leytenant Namiq Seyfəddinli döyüş xatirələrini iştirakçılarla bölüşdükdən sonra anım mərasimi ATU-nun tələbələrindən ifasında ədəbi-bədii hissə ilə davam edib.

Tədbirin sonunda nümayiş olunan Ali Baş Komandan İlham Əliyevin şüara çevrilmiş “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” videoçarxı alqışlarla qarşılanıb.



Müharibə gündəliyi: Hərbi tibb fakültəsi ön və arxa cəbhədə

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədə Azərbaycan Tibb Universitetinin əməkdaşlarının və məzunlarının da xüsusi payı olub. Döyüş meydanında, qaynar nöqtələrdə çoxsaylı yaralıni xilas edən zaman düşmənin açdığı atəş nəticəsində yaralanan və şəhid olan həkimlərimiz, tibb işçilərimiz də var.

Universitetimizin Hərbi tibb fakültəsinin həkimləri, zabıt heyəti, rezidentləri, kursant və feldşerləri hansı hərbi hissədə və cəbhə bölgəsinin hansı istiqamətində xidmət etmələrindən asılı olmayaraq, böyük fədakarlıq göstərirlər.

Fakültənin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzovun bildirdiyinə görə, bütün əməkdaşlar ön və arxa cəbhədə müharibə başlayandan qurtaranadək cəsarətlə, böyük ruh yüksəkliyi ilə xidmət ediblər: "Şəxsi heyət bilavasitə döyüş əməliyyatlarında iştirak etdi. Rezidentlərimiz fədakarlıqları ilə yadda qaldı. Onlar hərbi-səhra hospitalarında - Ağdam, Şəmkir, Füzuli və başqa rayonlardakı hospitalarda praktik fəaliyyət göstərdilər. Aparılan əməliyyatlarda assistent, cərrah, travmatoloq kimi iştirak etməklə xeyli yaralının həyatını xilas etdilər. Professor-müəllim heyəti də ön və arxa cəbhədə öz bacarığını əsirgəmədi. Həm ön cəbhədə yerləşmiş hospitalarda, həm də arxa cəbhədə - Mərkəzi Hərbi Klinik Hospitalda var gücləri ilə yaralıların həyatını xilas edilməsi

üçün çalışdılar. Müharibədə ümumilikdə 277 əməkdaşımız, kursant və məzunlarımız iştirak etdi. Onların 24-ü zabıt, 6-sı gizir, 77-si rezident, 150-si kursant, 20-si feldşer idi".

Fakültə rəisi müharibə zamanı xüsusi fədakarlıq göstərənlər arasında mükafatlandırılan, təltif edilənlərin də olduğunu söyləyib. Belə ki, 7 hərbi qulluqçu "Hərbi xidmətlərə görə medalı", 2 hərbi qulluqçu 2-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", 30 hərbi qulluqçu 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", 45 nəfər Suqovuşan, Laçın, Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşanın azad edilməsinə görə medalları ilə təltif olunub. 4 nəfər isə döyüş xəsarəti alıb: "Təəssüf ki, müharibədə şəhidlərimiz də oldu. Məzunlarımızdan 14-ü şəhidlik zirvəsinə yüksəldi. Hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Onların xatirəsini əbədləşdirmək üçün Fakültə Elmi Şurasının qərarı olub. Xüsusi təyinatlılarımızla birgə döyüşə girərək şəhid olan 5 həkim və feldşerimizin adları kitabxanımıza, mühazirə, brifinq zallarına verilib".

Tibb xidmətinin təşkili kafedrasının rəisi, tibb xidməti polkovniki Akif Əhmədov da xalqımızın Zəfər gününü bayram etməsində Hərbi tibb fakültəsinin müstəsna rolundan söhbət açıb: "Rəhbərlik etdiyim kafedra kursantlarımıza tibb xidmətinə necə təşkil etməyi öyrədir. Bizim hərbi həkimlərimiz yaralılara birbaşa ilk tibbi yardım etmək üçün döyüş meydanlarına atıldılar. Onlar xidmətləri ilə şərəfli bir tarix yazdılar. Qaydalara görə, hərbi həkimlər döyüş gedən ərazidə işarələnmiş yerlərdə yaralıları qəbul etməlidirlər, ilkin tibbi yardım göstərildikdən sonra onlar çeşidlənərək lazımi yerlərə təxliyə olunmalıdır. Yaralıları döyüş meydanından taborun tibb xidmətinin işçiləri çıxarmalıdır. Amma həkimlərimiz döyüş meydanında birbaşa iştirak etməklə çoxsaylı yaralıları vaxtında yardım göstərdi, peşəkar müdaxilə nəticəsində neçə-neçə insan həyatı xilas edildi".

Hərbi cərrahiyyə kafedrasının baş müəllimi, tibb xidməti polkovnik-leytenantı Ramin Əliyev birbaşa döyüş meydanlarında yaralıları ilkin tibbi xidmət göstərən hərbi

həkimlərimizdən olub. Onun bildirdiyinə görə, sentyabrın 29-dan etibarən Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib: "Tabeliyimdə olanlarla birgə yaralıları ilk tibbi yardım göstərir, hospitalara təxliyə olunmalarını təşkil edirdim. Hesab edirəm ki, təcrübəli və bacarıqlı cərrahlar müharibə dövründə döyüş meydanında olmalıdırlar. Çünki ilk tibbi yardımdan çox şey asılıdır. Əgər yaralı ilk tibbi yardımı lazımi şəkildə alırsa, onun sağlamlığının reabilitasiyası da asan və keyfiyyətli olur. Etdiyim tibbi müdaxilələrdən sonra qazilərimizin həyata qayıtması mənə daxilən böyük bir rahatlıq gətirirdi".

Hərbi səhra cərrahiyyə kafedrasının müəllimi, tibb xidməti kapitanı Sevinc Orucova isə arxa cəbhədə fədakarlıq göstərən həkimlərimizdən olub. Onun bir müəllim kimi müharibədə iştirak edən gənc hərbi həkimlərimizin yetişməsində özünəməxsus rolu var. Müharibənin ilk günlərindən Mərkəzi Hərbi Klinik Hospitalda yaralıların sağlamlığının keşiyində dayanıb və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib: "Sentyabrın 27-dən hospitalda fəaliyyətə başladım. Daxil olan yaralıları xidmət göstərirdim. Fəaliyyətimiz müharibə bitəndən sonra da davam etdi. Mən orada oğullarımızın şücaətinin, qorxmazlığının, döyüş-kənliyinin şahidi oldum. İlk 3 həftə hospitala ağır yaralıları daxil oldu. Çox ağır rejimdə işləyir, fasiləsiz, istirahət etmədən çalışırdıq. Bəzən başımız elə qarışırdı ki, nahar etmək yadımızdan çıxır, axşamın necə düşdüyündən, səhərin necə açıldığını xəbərimiz olmurdu. Tələbələrimdən də yaralananlar olmuşdu. Bəziləri ilə hospitalda rastlaşdım. Onları yaralı vəziyyətdə görmək mənim üçün ağır idi. Müalicədən sonra təkrar döyüş bölgəsinə qayıdanlar da oldu. Tələbələrimin vətənpərvər hərəkətlərini görüb-əşidəndə qürur hissi keçirir, onlara nəşə öyrədə bilirdim".

Universitetimizin, o cümlədən Hərbi tibb fakültəsinin müharibə dövründəki fəaliyyətini, qələbənin əldə olunmasındakı rolunu bir yazıda əks etdirmək mümkün deyil. Ona görə də yazılmayan məqamlara hələ çox toxunacağıma əminik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Təltif olunanlar arasında ATU-nun əməkdaşı, "Təbib" qəzetinin baş redaktoru, Qarabağ qazisi Məğrur Əliyev də var. Ehtiyatda olan baş leytenant kimi müharibəyə qatılan M.Əliyev Füzulidən Şuşayadək artilleriya bölməsinin komandiri kimi döyüş yolu keçib, düşmən mərmisinin partlaması nəticəsində xəsarət alıb. Qeyd edək ki, o daha öncə "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdu.

Dövlət başçısının digər sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Hər iki medalla təltif olunanlardan biri də ATU-nun əməkdaşı Kənan Orucovdur. 24 yaşlı Kənan 2018-2019-cu illərdə hərbi xidmətdə olub. O vaxt ağılına da gəlməzdi ki, çox keçməyəcək, torpaqlarımızın azad olunmasında öz hərbi ixtisası üzrə - mınaatan heyət nəfəri kimi iştirak

Vətən müharibəsində iştirak etmiş ATU əməkdaşları təltif olunub

edəcək. Ötən il sentyabrın 28-dən cəbhədə olan K.Orucov Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində ağır döyüşlərə qatılıb. Gənc qəhrəmanımız Şuşanın alınmasını belə xatırlayır: "Şuşa alınanda, biz Qırmızı Bazar ərazisində idik. O istiqamətdən Şuşaya yaxınlaşmaq əmrini almışdıq. Qarşı tərəfdə şəhər uğrunda gedən döyüşləri izləmək imkanımız vardı. Şuşa alınanda, sevincimizin həddi-hüdudu yox idi. Səhərə qədər heç birimiz yatmadıq. Mənim üçün o hissləri izah etmək çox çətindir. Şuşanın alınmasından sonra ermənilər məğlubiyyətlərini tam dərk edərək, kapitulyasiya sənədini imzalamağa məcbur oldular".

Şanlı qələbəmizdə payı olanlardan biri də əməkdaşımız Aqşin Həsənlidir. O, Vətən müharibəsində iştirak etdiyi üçün özünü çox xoşbəxt sayır. Deyir ki, Qarabağın işğaldan azad olunması bir azərbaycanlı kimi onun da arzusu olub. Ona görə müharibəyə könüllü gedib. O, oktyabrın 1-dən Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Həm yeni mövqelər əldə etmiş hərbiçilərimizin ərzaqla təminatı ilə məşğul olub, həm də qızğın döyüşlərdə düşməne qarşı vuruşub. Daha sonra Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Oktyabrın 18-də idarə etdiyi hərbi maşınla posta yemək apararkən düşmənin raket atəşinə tuş gəlib. Maşın partlayışın zərbəsindən dərəcə yuvarlanıb.



Aqşin və əsgər yoldaşı ağır yaralansa da, xoşbəxtlikdən sağ qalıblar. İki saat sonra vəziyyətdən xəbər tutan əsgərlərimiz onları xilas edərək hospitala çatdırıblar.

Kəllə-beyin travmasından müalicə alan Aqşinə həkimlər müharibəyə getməyə icazə verməyə də, o yənidən Cəbrayıldakı taboru qayıdıb: "Ən böyük arzularımdan biri Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak etmək idi. Torpaqlarımızı azad görmək istəyirdim. Ona görə Cəbrayıl-da yerləşən taborumuza qayıtdım.



Noyabrın 1-də taborumuz Şuşa istiqamətində irəliləmək əmrini aldı. Məşədən Şuşa qalasına tərəf hücum keçdik. Şəhərin alınması üçün əlbəyaxa döyüşlər başladı. Mən heç filmlərdə belə səhnələr görməmişdim. Bizim əsgərlərimiz sanki dağı yaraşaraq Şuşaya daxil oldular. Onlar təsəvvür edilməyəcək dərəcədə rəşadətli vuruşurdular. Şuşaya daxil olanda sevindiyimdən höknür-höknür ağladım. Bu yaşadək o cür göz yaşlarına qər q olduğumu xatırlamıram. Şəhərdə mülki əhali də var idi. Elə bildilər ki, biz onları da öldürəcəyik. Bizə yalva-



rıldılar ki, onlara dəyməyək. Amma onlara başa saldıq ki, biz erməni deyilik, əliyalın dinc əhaliyə qarşı silah işlətmərik. Onları sağ-salamat buraxdıq. Gözlərinə inanmırdılar. Ermənilər Şuşanı tərk edəndə özləri də etiraf edirdilər ki, "bizimkilər olsaydı, sizi işgəncə ilə öldürərdilər".

Aqşin, Prezidentin sərəncamı ilə Füzuli, Xocavənd, Şuşa və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Müdafiə Nazirliyi tərəfindən ona "Cəsur döyüşçü" medalı və fəxri fərmanlar verilib.

ATU-nun əməkdaşı 44 günlük Vətən müharibəsində hərbcilərimizlə yanaşı, tibb işçiləri də əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirdilər. Müharibə başlayan gündən sona qədər döyüş bölgəsindən çəkilməyən həkimlərimiz həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri yaratdılar. Yüzlərlə yaralı əsgərimizi həyata qaytaran həkimlər sırasında Azərbaycan Tibb Universitetinin Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Könüllü Həkimlər Assosiasiyasının qurucusu Oqtay Mehdiyev də var.

O. Mehdiyev müharibənin ilk günündən cəbhə bölgəsində olub. Və orada ilkin tibbi yardım üçün həkimlərin çatışmadığını görüb. Bu səbəbdən də Könüllü Həkimlər Assosiasiyası (KHA) yaradaraq həmkarlarına çağırış edib, tibb işçilərinin cəbhəyə cəlb olunmasına yardım göstərmiş. Bu cəmiyyətə üzv olan həkimlər öz təşəbbüsləri ilə hətta dərman və tibbi avadanlıqlar üçün cəbhə bölgəsində 3 yerdə anbar yaradıblar.

O. Mehdiyev bildirir ki, cəmiyyətin yaradılmasının əsas məqsədi döyüş bölgələrində yaralılara dərhal tibbi xidmət göstərilməsi işini koordinasiya etmək olub:

- Hərbi əməliyyatlar çox sürətlə gedirdi. 30 ilə yaxın dövrdə işğal altında saxlanılan torpaqları belə qısa müddətdə azad etmək asan deyildi.

Həkimlər döyüş meydanında, düşmənin atəşi altında olsa belə, yaralılara yardım göstərirdilər. Bu da savaşın bir növü idi - yaralıların həyatı uğrunda aparılan mübarizə. Və bu cəbhədə də çətinliklərin olması ləbədi idi.

Lakin illər öncədən cəbhə xəttinə yaxın ərazilərdə müasir, tam şəraitli xəstəxanaların, hərbi hospitalların tikilməsi müharibə dövründə itkilərimizin az olmasına gətirib çıxardı. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin daha bir göstəricisidir.

- Könüllü Həkimlər Assosiasiyasında hansı sahənin həkimləri təmsil olunurdu?

- Müharibənin ilk günündən ordaydıq. Əvvəlcə biz stomatoloqlar bu assosiasiyada birləşdik. Bilirsiniz, savaş vaxtı döyüş bölgəsində ilkin tibbi yardım üçün həkimin ixtisasının əhəmiyyəti

Vətən müharibəsinin həkim qəhrəmanı

Həkimləri cəbhə bölgəsinə səfərbər etmək üçün təşkilat yaratmış Oqtay Mehdiyev: Müharibənin hər günü, hər anı yadımdadır...

yoxdur. Sonradan digər sahələrin həkimləri də cəmiyyətimizə üzv oldu. 44 gün ərzində bütün sahə üzrə həkimlər – travmatoloqlar, neyrot-ravmatoloqlar, cərrahlar, oftalmoloqlar və digər həmkarlarımız növbəlilik prinsipi ilə könüllü olaraq cəbhəyə gedirdilər. Müharibə dövründə cəbhə boyunca hansı bölgədə həkim çatışmazlığı yaranırdısa, assosiasiya üzvlərimiz dərhal ora yollanırdılar. Yaralıları qəbul etmək, ona ilkin tibbi yardım göstərərək həyatına olan təhlükəni atlatdıqdan sonra daha dərin müalicə üçün xəstəxanalara göndərmək ağır bir iş idi.

Eyni zamanda, arxa cəbhədə tibbi müəssisələrdə hansısa ləvazimat çatışmazlığı yaşananda, bizim könüllü şəkildə yaratdığımız anbarlardan ora lazımı preparatlar göndərirdik. Bizim həm Bakıda, həm də cəbhə boyunca bütün bölgə-

gününədək cəbhədə olduq. Mərkəzə gətirilən yaralıları durumunun nə dərəcədə ağır olmasına görə bölürdük. Zəruri hallarda yaralının həyatını xilas etmək üçün yerində cərrahiyyə əməliyyatları icra olunurdu. Digər hallarda ilkin tibbi yardımdan sonra xəstələr Bakının və ya digər rayonların mərkəzi xəstəxanalarına göndərilirdilər.

- 44 günlük müharibənin sonunda bütün xalq olaraq qürur tarixini yaşadıq. Bəs qələbədən sonra Könüllü Həkimlər Assosiasiyası fəaliyyətini davam etdirdimi?

- Əlbəttə, müharibədən sonrakı dövrdə də işimizi saxlamadıq. İndi əsas diqqəti işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli tibbi xidmət sahəsinin qurulmasına yönəlmişdir.

Könüllü Həkimlər Assosiasiyası olaraq, Hadrutda, Zəngilanda, Qubadlıda və Şuşada

tibb məntəqələri və xüsusilə stomatoloji xidmət məntəqələri yaratdıq. Hospitalarda yaradılan kabinetlərdə pulpit və digər diş xəstəliklərinin müalicəsi, xəstə dişlərin çəkilməsi üçün şərait təmin olundu.

Bu yaxınlarda Cəbrayıl da yerləşən hərbi hissənin nəzdində stomatoloji kabinet yaratmışıq. Şuşada isə yalnız stomatoloqlar deyil, digər sahə həkimlərinin də növbəli olaraq bir həftəlik işləməsinə şərait yaratmışıq. Bilirsiniz ki, müharibədən sonra hərbcilərdə bir çox dəri xəstəlikləri ortaya çıxır. Müharibə şəraitində bu, adi haldır. Ona görə də biz bu bölgələrə dermatoveneroloqları

könüllü olaraq dəvət etmişik. İşğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən hərbi həkimlərə həm də ATU əməkdaşları olaraq müxtəlif mövzularda təlimlər keçirik. Bu da praktiki baxımdan çox faydalıdır.

- Vətən müharibəsi dövründə ən yadda qalan hadisə kimi nəyi xatırlayırsınız?

- Əslində, müharibənin hər günü, hər anı yadımdadır... Hər birimiz bilir ki, torpaqları qansız,



itkisiz geri almaq mümkün deyildi. Amma bu müharibədə düşmənimizin xainliyi heyrət doğurdu. Gəncə və Bərdəyə - döyüş bölgəsindən uzaq ərazilərə raket atılması, dinc əhəlinin qətlə yetirilməsi, körpə balaların cəsədlərini görmək bizə daha pis təsir etdi. Bizimlə yanaşı, bütün dünya erməni vəhşiliyini bir daha seyr etmiş oldu.

- Müharibə dövründə və sonrakı müddətdə hərbcilərimizin arasında olan həkim kimi ordu-muzdakı vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?

- Bu dövrdə həm ön cəbhədə, həm də arxa cəbhədə həmrəylik yüksək səviyyədə idi. Ən qürur duyduğumuz hallardan biri - özləri ağır yaralı olduqları halda, hərbi yoldaşlarından nigarən qalan, döyüşə qayıtmaq üçün tez sağalmağa arzusunda olan əsgərlərimizi seyr etmək di. Bu mərd oğullarımız bizim onlara təsəlli verməyimizi istəmirdilər, başlarına nə gəlsə də, "Vətən sağ olsun" deyirdilər...

Onu da deyim ki, özümü xatırladığım gündən müharibənin olacağını gözləmişəm. Necə ola bilərdi ki, səfərbərlik elan olunsun, biz isə getməyək? Sentyabrın 27-si müharibə başladı, mən artıq 28-də cəbhədə idim.

ATU-da dərs dediyim müddətdə həmişə məşğələlərimin sonuncu 5 dəqiqəsini mütləq tələbələrə vətənpərvərlikdən danışmışam. Bu, hər birimiz üçün bir ləyaqət məsələsi idi. Və Ali Baş Komandanın başçılığı ilə müzəffər Ordumuz şərəfini qorudu.

Günəli ASLANOVA

Kitabxanada Qarabağ qaziləri ilə görüş olub

ATU-nun Əsaslı Kitabxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Xudayar təsnifinin sədaları altında başlayıb. Tədbiri kitabxananın direktoru Ziyafət Eminova açaraq "Dəmir yumruq"dan, müharibədə həkimlərimizin fədakarlığından, şanlı ordumuzun məğrurluğundan danışib. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.



Daha sonra ATU-nun Mühafizə bölməsinin əməkdaşları - qazi Aqşin Həsəni və döyüşçü Mirsəmə Cəfərova söz verilib. Aqşin


müharibə xatirələrindən, döyüşlərdə necə irəlilədiklərindən, necə yaralandığından, dövlətimizin, eləcə də rektorumuz professor

Gəray Gəraybəylinin ona göstərdiyi qayğıdan söz açıb. Mirsəmə də döyüş xatirələrini görüş iştirakçıları ilə bölüşüb. Kitabxananın direktor müavini Gülbehış Orucova müharibə dövründə bütün millətlərə nümunə olan əsgərlərimizin vətən, torpaq sevgisindən, xalqın Ali Baş Komandana səmimi münasibətindən və məhz bu vəhdətin bizi qalibiyyətə aparmasından bəhs edib.

Kitabxananın əməkdaşları Səidə Abbasova, Solmaz Əzizova, Əsgər Əsgərov da ürək sözlərini tədbir iştirakçıları ilə bölüşərək, xalqımıza qələbə sevinci yaşadan igid əsgərlərimizlə qürur duyduqlarını söyləyiblər. Elmi kitablaşdırma və kataloqlaşdırma şöbəsinin müdiri Gülarə Qarayeva isə özünün qələbəyə həsr olunmuş şeirlərini oxuyub. Adıfə Fətəliyeva da Zəfər Günümüzə bağlı şeirlər səsləndirib. Tədbirin sonunda müharibə iştirakçılarına kitab hədiyyə olunub.

Xalqımız qələbə ovqatına köklənib. Hər kəs Vətən müharibəsindəki böyük zəfərimizin ildönümünə bir töhfə vermək istəyir. Təbii ki, bu töhfələr sırasında qələbəmizin güzgüsünə çevrilən kitabların xüsusi yeri var. Həmin kitablar hansı janrdakı yazılmasından asılı olmayaraq, zəfər tariximizin gələcəyə daşıyıcısıdır.

Belə kitablardan biri də bu günlərdə redaksiyamıza hədiyyə edilən "Zəfərin mübarək" adlı şeirlər kitabıdır. Kitabın müəllifi Azərbaycan Tibb Universitetinin müəllimi, həkim-şair Mehri Seyidbəylidir. Birinci və İkinci Qarabağ müharibələrinə və qələbəyə həsr olunan ki-



Zəfərimizi tərənnüm edən kitab

tabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər toplanıb. Ancaq şeirlərin əsas leytmotivi müharibə qəhrəmanlarının tərənnümü və qələbə sevincindən doğan hisslərin bədii ifadəsidir:

Döyüşdü, özünü unatdı əsgər, Qazandı qələbə, qazandı zəfər. Bir şəhid yerinə mini doğuldu, Bu dava Poladdan yadigar qaldı.

Hər bir valideyni vətənpərvər ruhda övlad yetişdirməyə çağıran müəllifin son şeirlərində qələbəmizin yaratdığı ruh yüksəkliyi özünü daha qabarıq göstərir.

Bu qısa təqdimatla kifayətlənərək, "Təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunan "Zəfərin mübarək" şeirlər kitabının gənc nəslin bədii zövqünün formalaşmasında özünəməxsus rol oynayacağına inanırıq.